

Zəngilansız 26 il...

Bu gün ölkəmizin dilbər güşələrindən biri olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gündür. Rayon 1993-cü il oktyabrın 29-da mənfur ermənilər və onların havadarları tərefindən işğala məruz qaldı. Tebii ki, torpaqlarımızın bir-birinin ardınca işğal olunmasında erməni işgalçıları ile berabər, daxildeki xəyanətkar qüvvələrin də rolü az olmayıb. AXC-Müsəvət iqtidalarının yarıtmaz əməlləri, ayri-ayri qruplara məxsus pərakəndə silahlı dəstələrin xəyanətkar hərəkətləri nəticəsində ermənilər 1992-ci ilin dekabrında Zəngilan rayonunun əhatəsində olan əsas strateji məntəqələrimizi ələ keçirdilər. Kiçik qruplara mübarizə aparan və rayonun könüllülərindən təşkil olunmuş özünümüdafiə dəstələri düşmənin ağır texnika və coxsaylı canlı qüvvəsinə qarşı mərdliklə vuruşşalar da, qüvvələr arasında qeyri-berabərlik çox idi. Bu vaxt qədər işğal olunmuş ərazilər Zəngilanın ələ keçirilməsinə geniş imkanlar açmışdı. Eyni zamanda, bu rayonun işğalına ermənilər daha çox can atırlılar. Çünkü Zəngilan ələ keçiriləndən sonra düşmənin cənub serhədləri daha da genişlənər, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında məsafə daha da çoxalırdı. Buna görə də Ermənistan, demək olar ki, bütün hərbi gücünü bu rayonun işğalına sərf etmişdi. Hükümdə təyyarələr də iştirak edir və rayonun mərkəzini bom-balayırdılar. Ciddi müqavimətə baxmayaraq, vəziyyət daha da çətinleşirdi. Dörd gün ərzində, əsasən, Mehri,



Qafan, Gorus ərazilərindən aramsız hücuma keçməkə qüvvələrimizi bu istiqamətə cəlb edən düşmən beşinci gün - oktyabrın 27-də səhər Cəbrayıl-Qubadlı istiqamətində cəbhəni yarğı.

Üç istiqamətə hücuma keçən ermənilər rayonu mühasirəyə aldılar. Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib, Vejnəli və Ağbənd kəndlərini işğal etdi. Qafan istiqamətində hərəkət edən ermənilər Bürənlü, Şayifli, Göyeli kəndlərini tutub rayon mərkəzine gedən yola çıxdılar. Qubadlının işğal olunmuş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qaraqiş, Tinli, Xocahan, Ağbis kəndlərini və Ağbis yüksəkliklərini ələ keçirdilər. Sığır və Bartaz yüksəklikləri tutulduqdan sonra Zəngilan faktiki olaraq işğal edildi. Nəticədə təqribi hesablamlalara görə, ölkəmizə həmin dövrün rəqəmləri ilə 1 milyard 390 milyon ABŞ dolları məbləğindən çox ziyan dəydi.

Qeyd edək ki, Zəngilan rayon kimi 1930-cu ildə yaradılıb. Ərazisi 707 kvadrat-

kilometr, əhalisi isə 35 min-dən çox olub. İşğal olunmadan əvvəl Zəngilanda bir şəhər, bir qəsəbə və 83 kənd var idi. İşğala qədər rayonda 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 28 uşaq bağçası fəaliyyət göstərirdi. Rayonun mədəniyyət müəssisələri şəbəkəsinə isə 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyar avtoklub, 21 kino-qurğu, 3 tarix-diyarşunaslıq muzeyi, 4 musiqi məktəbi daxil idi.

Rayon həm də tarixi-mədəni abidələri ilə tanınırdı. İşğal nəticəsində rayonda 10 mühüm tarixi abidə dağıldılib. Onlar arasında Məmmədbəyli türbəsi (XIII əsr), Şərifan sərdabəsi (XII əsr), Hacallı dairəvi bürcü (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr), Bartaz Qız qalası (XIII əsr) və digər əhəmiyyətli abidələr də var idi. Arxeoloji abidələrdən ən böyük isə "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabaliqlarıdır. İndi xarabaliqları xatırladan tekçə Şəhri Şərifan deyil, bütün Zəngilanı...

Zəngilan tekçə tarixi, coğrafi mövqeyi ilə deyil, həm də torpağı, iqlimi ilə seçilir. Avropada birinci, dünyada ikinci olan Çınar meşəsi mehz Zəngilanda yerləşir. Yaşı yüz illərlə ölçülən bu çınar ağaclarını indi ermənilər kəsərək xarici ölkələrə satırlar. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsütçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar da erməni vandalizmini bir daha sübut edir. 2270 metr yüksəkliyində Şükretaz dağı, çiyinçiyinə dayanan Əsgülüm, Susənin zirvələrinə qədər uzanıb gedən dağ silsileleri, meşələr qızmar yay günlerində insanların əsl istirahət guşələri idi. Bu dağ və yamacların can dərmanı olan zoğalı, əzgili, qaragiləsi, böyürtkəni, nari, alçası, armudu, findiği, cəvizi əvəzsiz sərvətimiz idi. Zəngilan rayonu həm də zəngin yeraltı sərvətləri ilə seçilən bölgələrdəndir. Burada qızıl, qara mərmər yataqları, təbaşir çöküntüleri, əhəng xammalı, tikinti daşı və sair var.

Zəngilanın işğal olunmasından öten 26 il ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb. Bu gün xalqımız işğal altında qalan torpaqlarımızın geri qaytarılacağına tam əmindir ve o günü sebirsizliklə gözləyir. Ölək Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyaset, Azərbaycanda yaradılmış qüdrətli ordu bu inamı daha da artırır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, biz heç vaxt öz ərazi bütövlüyüümüzün pozulması faktı ilə barışmayacaqıq və istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. İndi keçən hər gün bizi torpaqlarımızın azad olunacağı günü - Böyük Qələbəyə daha da yaxınlaşdırır.

 **Sevinc Azadı,**
"İki sahil"